



# Vətənin portreti

Mecid Zeyyib Əgnəmə (İordaniya)

Zeyyad rəsm lavazimatını bir kənara qoymuş  
dostu Munaya tərəf çevrildi və sanki öz-  
özüylə danışırımsı kimidi:

- İlk dəfədir ki, heyrot içərisində dayanıb necə və  
haradan başlamağı bilmirəm. Kas belə bir şəkil çək-  
mək fikri heç mənim ağlıma gəlmeyeydi. Bilmirəm,  
nağıllar dünyasının hansı şeytanı bu fikirlə məni ye-  
ni sirlə bir aləmə saldı. Elə bir aləm ki, firça ilə tə-  
cəssümünən və tasvirin verilməsinə tabe olmur.  
Bir çox şəkillər çəkməyim və onlardan bəzilərinin  
hətta böyük şöhrət qazanmasına baxmayaraq, nə-  
dənsə mən onun qarşısında uzun-uzadı dayanır, baş-  
langıçını belə vermək iqtidarından olmuram... Kim  
bilir, bəlkə də mən mümkün olmayan bir işə cəhd  
edirəm. Kim bilir, bəlkə də mən elə bir uzaqlığa ba-  
xıram ki, onun təsvirini vermək sənətkar fırçasının  
imkəni xaricindədir. Kim bilir, bəlkə də mən arzuya  
sığmayan bir arzudayam.

Muna sualla ona müraciət edərək:

- O nədir ki, şəklini çəkməyə bu qədər cidd-cəhd  
edirsin?

Zeyyad cavabında:

- Mən vətəni rəsm etmək istəyirom... Vətənin  
portreti - onu belə adlandırmağım.

- Vətənin portreti... bu nə qəribə fikirdir.

- Bəli, bu doğrudan da qəribə fikirdir. Eyni zamanda anlaşılmaz, ağlatbatmaz bir fikirdir. Bununla belə bu fikir çıxdan bəri məni izləyir və xoyalımı bir an belə tərk etmir. Lakin mən bu işə başlamığın heyrotindən xilas ola bilmirəm və bilmirəm onu necə çəkəcək, bir obraz kimi kağız üzərində necə canlandıracağam.

Muna:

- Axi, nə üçün sən öz heyrotinə son qoymursan. Bir çarmıx və ona mixlanmış bir insan şəkli çək, vəsalam. Məgər vətən çarmixa çəkilmiş deyilmə?..

Zeyyad cavabında:

- Çox gözəl fikirdir, lakin yeni deyildir. Bir də, axı, mənim arzum budur ki, rəsm edəcəyim obraz qəhrəmanlıq himminin andiran gözəl bir əsər kimi özü mənim xəyalimdə, zehnimdə canlansın. Elə bir obraz ki, vətənimin bütün faciələrini incəliklərinə qədər özündə eks etdirə bilsin.

Muna:

- Sənəd istedad da, bilik də, qətiyyət də vardır. Şübhəsiz ki, sən nəhayətdə bu çətin işin öhdəsindən gəlməyi bacaracaqsan.

- Bu, mənim də arzumdur, dostum. Onu da deyim ki, belə bir obraz yaratmaq fikri hər gün səhər tezədən

məni səsləyərək yatağımdan qaldırır. Bu çağırışdan özüm də razıyam. Bu yolda cəhdlərimi son həddə qədər soferberliyə alıb qətiyyət göstərəcəyəm. Sən isə söz verirəm ki, onu çəkib qurtarmaq mənə nəsib olarsa, onun ilk müşahidi, ilk tamaşaçısı sən olacaqsan.

Günlər keçdi. Muna dost ilə yenidən rastlaşanda onun portret haqqında na qarara geldiyini soruşdu. O isə cavabında:

- Bir yenilik yoxdur... Onu rəsm etməkdə hələ də acizəm. Sənət yollarında pessimistliyə təslim olmağa qarşı həmişə üşyan etmişəm... Lakin bu dəfə belə bir portret çəkmək fikrinin özlüyündə düz olmadığını dərk etməyə başlasam da, uğursuzluğa təslim olmağa məcburam.

Muna təşviqedici, həvəsləndirici bir tərzde:

- Vətəni bir gündə, bir gecədə, hər hansı bir və-  
ziyyətdə, hər hansı bir şəraitdə rəsm etmək asan  
deyil. Qətiyyətlə deyə bilərəm ki, sən pessimistlik  
və təslimciliyindən uzaqsan.

Son görüşlərdən bir neçə gün əvvəl Zeyyadda  
artıq xəş bir əhval-ruhiyyə yaranmışdı. Bunu hiss  
edən Muna tələsik ondan soruşur:

- Deyəsan sən, nəhayət, portret çəkmək qərarına  
gəlmisin. Demək, qaldı mənə vəd etdiyin kimi, mə-  
nim onun ilk tamaşaçıı olmağım.

Zeyyad mənalı təbəssümle:

- Ola bilsin qarara golmuşdım. Lakin əvvəlcə bir  
mənədə görüm, "Vətən" sözü necə yazılır?

Muna cavabında:

- Qəribə sualdır, məgər bu söz üç hərfli yazılmır-  
mı?"

Zeyyad:

- Xeyr, xeyr, elə deyil.

- Bəs necədir?

- Qulaq as mənə, dünən gecə yuxusuzluq məni  
lap əldən saldı. İş otagi keçib, oradan dünyamızın  
mubariz şairlərindən birinin divanını götürdüm və  
səhifələrini çevirməyə başladım. Təsadüfən orada  
"İndi mən bilmirəm" ünvanlı qəsidi ilə rastlaşdım...  
İlk beytlərdən deyilir: "Məktəbə gedəndə inanmış-  
dım ki, "Vətən" sözü yalnız üç hərf ilə yazılr... İndi  
isə anladım ki: "Vətən" sözü yalnız göz yaşları ilə  
yazılır.

Bir qədər susduqdan sonra Zeyyad əlavə edib dedi:

- Öz-özüma deyirəm, indi mən anladım ki, vətən-  
in portretini firça və rənglərlə rəsm etmək cəhdim  
nə qədər gülinə imiş. Dostum, həqiqətən vətən,  
xüsusiçər çarmıxlamaşmış olduqda, qan və göz yaşlarını  
dan başqa heç bir şəyə rəsm edilməz.

<sup>1</sup>Ərəb dilində qısa saitər yazılmadığı üçün «vətən» sözündə yalnız  
səmītler, yəni «», «», «» hərfli yazılar və «vətən» kimi oxunur.